



Habil Əliyevin doğum günüdür

məxsus səs tembrinə malik kamancanın təsirli avazına yeni güşələr, xallar və rənglər qatmaqla onun imkanlarını görünməmiş yüksəkliklərə qaldırıb. Kamança ilə solo ifaçılığının musiqi mədəniyyətimizdəki hazırkı mövqeyi

Sənətkarlar unudulmur...

Sənət aləminə qədəm qoyduğu ilk vaxtlardan geniş diniyici auditoriyasının məhəbbətini qazanmışdı. Qısa müddət ərzində qədim musiqi alətimiz olan kamancada xalq mahnılarının, muğam və təsniflərin nadir istedəda malik yaradıcı ifaçısı kimi şöhrət tapmışdı. Ömrünün sonuna dək ifaçılığı sənətini təkmilləşdirib Azərbaycan muğamının çoxəsrlik ənənələrini layiqince davam etdirib. Sənətkarın istedədi ölkəmizdə həm kamanca məktəbinin püxtələşməsinə, həm də kamanca üçün yeni əsərlərin yaradılmasına təkan verdi. Söhbət muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin safliğının qorunmasını həyatı boyu fəaliyyətinin başlıca qayıtı hesab etmiş mərhum kamanca usta Habil Əliyevdən gedir.

Habil Əliyev Azərbaycanın milli-mənəvi və mədəni dəyərlərinin həqiqi təəssüfəsi idi. Onun milli mədəniyyətə xidmətin parlaq nümunəsi olan sənət yolu gənc musiqiçilər nəslü üçün əsl məktəbdür. Bu gün Xalq artistinin anadan olmasından 97 il ötür. O, 1927-ci il, mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində dünyaya gəlib.

Görkəmlı sənətkar Ağdaşda orta məktəbi və eyni zamanda, yeddiyillik musiqi məktəbini bitirdikdən sonra pedaqoji texnikumda oxuyub. Sonra isə Bakıda Aşəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamanca şöbəsində təhsil alıb. Habil Əliyev burada ustad sənətkarlar tarzın Qurban Pirimov və müğənni Xan Şuşinskiyin Azərbaycan xalq musiqisinin, muğamların bütün incəliklərini öyrənməklə ifaçılıq sənətinin sırlarını daha dərindən mənimseməyib. Şərqi qocaman sənətkarlarına xas dərin musiqi duyumunun virtuoz ifa tərzi ilə ahəngdar vəhdətində Habil Əliyev özünə-

mütəxəssislər tərəfindən Habil Əliyev fenomeni kimi qiymətləndirilir.

Habil Əliyev muğam kompozisiyalarının yaradıcısı və improvisasiya ustası idi. Geniş repertuarlı musiqiçi Azərbaycan xalqının milli sərvəti sayılan "Segah", "Şur", "Çahargah", "Rast", "Mahur", "Zəminxarə", "Bayati-Qacar", "Bəstənigar" muğamlarının yeni ifa tərzini formalasdıraraq nəvərlərə qədəm etdirib. Sənətkarın ifasında "Sarı gəlin", "Qaragılı", "Sona bülbüllər" və digər xalq mahnıları mədəniyyətimizin qızıl fonduna daxildir.

Ustad sənətkar virtuoz ifaçılığı ilə ya-naşı, gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahni bu gün də tanınmış musiqiçilər tərəfində sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanistanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskleri də buraxılıb. O, keçmiş SSRİ respublikalarında və eləcə də dönyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olub.

Milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə Habil Əliyev müxtəlif təltiflər alıb. Sənətkar müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülmüşdür. Xalq artisti 2015-ci il sentyabrın 8-də ömrünün 89-cu ilində vəfat edib. Bənzərsiz kaman ifaçısı Habil Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır...